

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəsi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Tofiq Həsənovun 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizəd Əliyev Namiq Zakir oğlunun Mərkəzi Seçki Komissiyasına 7 oktyabr 2015-ci il tarixli 47 saylı müraciəti üzrə

## RƏYİ

Bakı şəhəri

9 oktyabr 2015-ci il

Mən, ekspert qrupunun üzvü Tofiq Həsənov 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 32 sayılı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Əliyev Namiq Zakir oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 oktyabr 2015-ci il tarixli 47 sayılı yazılı müraciətini araşdıraraq müəyyən etdim:

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan Respublikasının Mərkəsi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan şikayət vermə müddətində verildiyindən araşdırmaya qəbul edilmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi tərəfindən icraata qəbul edilmiş və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.

Araşdırma prosesində müraciət etmiş namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, lakin o, bunun üzrlü səbəbdən mümkün olmadığını bildirmişdir.

Namizəd N.Z.Əliyev müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 32 sayılı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyini Ümid Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələrini və ona əlavə edilmiş digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim etmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Tam, h rt r fli, obyektiv v  q r zsiz araŐdırma n tic sində m  yy n edilmiŐdir ki, 32 saylı Suraxanı  c nc  seŐki dair si dair  seŐki komissiyasının N.Z. liyevin namiz d kimi qeyd  alınmasından imtina edilməsi bar d  05 oktyabr 2015-ci il tarixli 19/47 saylı q rarı  sassızdır.

Bel  ki, M rk zi SeŐki Komissiyası n zdində f aliyy t g st r n iŐ i qrupunun araŐdırması il  m  yy n edilmiŐir ki, N.Z. liyevin namiz d kimi qeyd  alınması  c n dair  seŐki komissiyasına t qdim etdiyi imza v r q sində olan seŐici imzaları Azərbaycan Respublikasının SeŐki M c ll si il  m  yy n edilmiŐ qaydalara uyğun toplanılmıŐdır. Namiz d t r find n toplanılmıŐ seŐici imzasından 475-i etibarlı hesab edilmiŐ ki, bu da namiz din qeyd  alınması  c n kifay t edir.

Azərbaycan Respublikası SeŐki M c ll sinin 147.1-ci madd sinə  sas n namiz din m dafiası  c n onun ir li s r ld y  seŐki dair sinin  razisində seŐicil rin azı 450 imzası toplanılmalıdır.

G st ril nlərə  sas n Őikay t  saslı olduĐundan t min edilm li, 32 saylı Suraxanı  c nc  seŐki dair si dair  seŐki komissiyasının N.Z. liyevin namiz d kimi qeyd  alınmasından imtina edilməsi bar d  05 oktyabr 2015-ci il tarixli 19/47 saylı q rarı l Đv edilm li v  o, h min seŐki dair sindən namiz d kimi qeyd  alınmalıdır.

Yuxarıda g st ril nləri  sas g t r r k, Azərbaycan Respublikasının M rk zi SeŐki Komissiyası Azərbaycan Respublikası SeŐki M c ll sinin 19.4-c , 28.2-ci, 112-ci, 112-1-ci madd lərinə v  “Azərbaycan Respublikasının M rk zi SeŐki Komissiyasına v  dair  seŐki komissiyalarına seŐki h quqlarının pozulması il   laq dar Őikay t v  m raci tl rin verilməsi v  onlara baxılması qaydaları haqqında” T limatın 1, 2, 4, 6, 7 v  8-ci b ndl rinə  sas n **r y  g ldim**:

1. 2015-ci il noyabrın 1-n  t yin edilmiŐ Azərbaycan Respublikasının Milli M clisin  seŐkil rd  32 saylı Suraxanı  c nc  seŐki dair si  zr  namiz dliyi  mid Partiyası t r find n ir li s r lm Ő  liyev Namiq Zakir oĐlunun 07 oktyabr 2015-ci il tarixli 47 saylı m raci ti  saslı olduĐundan t min edilsin, dair  seŐki komissiyasının 05 oktyabr 2015-ci il tarixli 19/47 saylı q rarı l Đv edilsin.

2. 32 saylı Suraxanı  c nc  seŐki dair si  zr  namiz dliyi  mid Partiyası t r find n ir li s r lm Ő  liyev Namiq Zakir oĐlu h min seŐki dair si  zr  deputatlıĐa namiz d kimi qeyd  alınsın.

3. R y q bul edildiyi andan 18 saatdan gec olmayaraq d rc olunsun (internet saytına yerl Ődirilsin) v  sur ti m raci t etmiŐ Ő xs  g nd rilsin.

Ekspert qrupunun  zv 

Tofiq H s nov